

**Sahələr mühasibat uçotu fənnindən Dövlət imtahan sualları (qrup 30,30a )**

- 1.Sənaye müəssisələrində mühasibat uçotunun təşkili və əsasları
- 2.İstehsal məsrəflərinin təsnifatı
- 3.Pul vəsaitləri və hesablaşmaların uçotu
- 4.Müəssisədə kassa əməliyyatlarının təşkili və sənədləşdirilməsi
- 5.Hesablaşma hesabı üzrə əməliyyatların uçotu
- 6.Malsatan və podratçılarla hesablaşmaların uçotu
- 7.Təhtəhesab şəxslərlə hesablaşmaların uçotu
- 8.İddialar üzrə hesablaşmaların uçotu
- 9.Dövrüyyə vergisi və digər ödəmələr üzrə büdcə ilə hesablaşmaların uçotu
- 10.Bazar iqtisadiyyatı şəraitində maliyyə qoyuluşu
- 11.Qiymətli kağızların rolu
- 12.Qeyri- maddi aktivlərin təsnifatı
- 13.Qeyri- maddi aktivlərin qiymətləndirilməsi
- 14.Qeyri- maddi aktivlərin daxil olmasının uçotu
- 15.Qeyri- maddi aktivlərin sıradan çıxmasının uçotu
- 16.Azqiymətli və tezköhnələn əşyaların uçotunun xüsusiyyətləri
- 17.Əmək haqqının mühasibat uçotu
- 18.Əməyin ödənişi
- 19.Əməyin ödənilməsinin forma və sistemləri, onların xarakteristikası
- 20.Əmək haqqından tutulmaların və çıxılmaların uçotu
- 21.Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi
- 22.Şəxsi heyətin, onların əməyindən istifadənin uçotunun sənədləşdirilməsi
- 23.Materialların daxil olması mənbələri və sənədlərlə rəsmiyyətə salınması
- 24.Materiallar haqqında anlayış
- 25.Materialların inventarlaşdırılması və maddi qiymətlilərin yenidən qiymətləndirilməsi
- 26.Materialların anbarda uçotu və onun mühasibatdakı uçotla əlaqəsi
- 27.Materialların buraxılmasının sənədlərlə rəsmiyyətə salınması
- 28.Materialların qiymətləndirilməsi
- 29.Materialların daxil olmasının sintetik və analitik uçotu
- 30.İstehsalat məsrəfləri və buraxılmış məhsulların maya dəyəri haqqında anlayış
- 31.İstehsalat məsrəfləri uçotunun təşkilinin ümumi prinsipləri
- 32.Bitməmiş istehsalatın uçotu
- 33.İstehsalat məsrəfləri, müstəqim material xərclərinin uçotu
- 34.Üstəlik istehsalat xərclərinin uçotu
- 35.Məhsullar onların tərkibi və qiymətləndirilməsi
- 36.Məhsulların satış uçotu
- 37.Kommersiya xərclərinin uçotu
- 38.Hazır məhsulların anbarda və mühasibatlıqda uçotu
- 39.Mənfəət və zərərin uçotu
- 40.Mənfəətin bölüşdürülməsinin uçotu
- 41.Məqsədli maliyyələşmələrin və daxil olmaların uçotu
- 42.Əlavə kapitalın yaranması və uçotu
- 43.Bank kreditlərinin uçotu
- 44.Xüsusi təyinatlı fondların uçotu

45. Ehtiyat kapitalının uçotu
46. Maliyyə hesabatı qarşısında qoyulan əsas tələblər
47. Mühasibat hesabatının tərkibi
48. Inventarlaşma və onun rəsmiləşdirilməsi qaydası
49. Müəssisənin balansına əlavə adlı hesabat forması və onun məzmunu
50. Müxtəlif hesab formalarının ümumi xarakteristikası
51. Materialların buraxılışının uçotu
52. Nəqliyyat tədarükat xərclərinin uçotu
53. Bazar münasibətləri şəraitində fəaliyyət göstərən bütün müəssisələrdə mühasibat uçotunun fəaliyyəti
54. Maliyyə nəticələrinin uçotu
55. Hazır məhsulun uçotu
56. Qiymətli kağızların satışının uçotu
57. Qısa və uzunmüddətli bank kreditlərinin uçotu
58. Yığım fondlarının uçotu
59. Qeyri – maddi aktivlərin köhnəlməsinin uçotu
60. Debitor və kreditor borcların uçotu
61. Sosial sfera fondunun yaradılması və istifadəsinin uçotu
62. Mühasibat balansı və onun məzmunu
63. Mühasibat hesabatı informasiyalarından istifadə edənlər
64. Mühasibat uçotunun prinsipləri
65. Quraşdırma tələb edən və etməyən avadanlıqların əldə edilməsinin uçotu
66. İnzibati xərclər, onların tərkibi və uçotu
67. Üstəlik xərclərin bölüşdürülməsi üsulları
68. Nizamnamə kapitalının uçotu
69. Mühasibat uçotunun mahiyyəti, onun vəzifələri
70. Əlavə dəyər vergisi haqqında ümumi anlayış
71. Məhsulların maya dəyərinin kalkulyasiya edilməsi və qiymətləndirilməsi üçün məsrəflərin təsnifatı
72. İstehsal xərclərinin uçotu və maya dəyəri kalkulyasiyasının sadə metodu
73. Başa çatmış və bitməmiş kapital qoyuluşlarının uçotu
74. Əməyin ödənilməsinə və işçilərin sosial təminatına çəkilən müstəqim xərclərin uçotu
75. Kapital qoyuluşları, onların qruplaşdırılması və qiymətləndirilməsi
76. Bütün müəssisələrdə mühasibat uçotunun rolu
77. Bazar münasibətləri şəraitində əmək və əməyin ödənilməsi haqqında anlayış
78. Əsas vəsaitlərin iqtisadi məzmunu və onların uçotunun vəzifələri
79. Əsas vəsaitlərin təsnifatı
80. Materialların təsnifatı
81. İstehsalat məsrəfləri uçotunun təşkilinin ümumi prinsipləri
82. Maliyyə nəticələrinin quruluşu və əmələ gəlmə qaydaları
83. Maliyyə hesabatı qarşısında qoyulan əsas tələblər
84. İstehlak fondlarının uçotu
85. Yüklənmiş məhsulun, yerinə yetirilmiş işin və göstərilmiş xidmətlərin uçotu
86. Mühasibat hesabatının təqdim olunması qaydaları və vaxtı
87. İstehsala çəkilən məsrəflərin ümumi təsnifatı
88. İstehsalat məsrəflərinin icmal uçotu

89. Əsaslı tikintidə maliyyələşmə, kreditləşmə və hesablaşmaların uçotu
90. Məhsul istehsalına çəkilən məsrəflərin uçotunun mahiyyəti
91. İstehsalata məsrəflərin uçotu və məhsulların kalkulyasiya edilməsi sistemlərinin təsnifatı
92. Nəzarət və tənzimləmə üçün məsrəflərin qruplaşdırılması və onların ümumiləşdirilməsi
93. Yeni istehsalın mənimsənilməsinə çəkilən xərclərin uçotu
94. Məsrəflərin elementlər və kalkulyasiya maddələri üzrə qruplaşdırılması
95. Dövlət büdcəsindən maliyyələşən təşkilatda çalışan işçinin əmək haqqının hesablanması .
96. Analıq məzuniyyətinin (hamiləlik və doğuma görə müavinətin ) hesablanması
97. Əmək məzuniyyətinin hesablanması
98. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması
99. Özəl təşkilatda çalışan işçinin əmək haqqının hesablanması
100. Maliyyə (mühasibat) hesabatlarının tərkibi